

**NAXÇIVAN DÖVLƏT
UNİVERSİTETİ İLƏ
AZƏRBAYCAN TİBB
UNİVERSİTETİ
ARASINDA BİRGƏ
ƏMƏKDAŞLIQ
MÜQAVİLƏSİ
İMZALANIB**

səhifə-3-də

**FORUM
İSTİRAKÇILARI OLAN
YÜKSƏKİXTİSASLI
HƏKİMLƏR
CƏRRAHİ
ƏMƏLİYYATLAR,
MÜALİCƏ VƏ
MÜAYİNƏLƏR HƏYATA
KEÇİRİBLƏR**

səhifə-4-də

**NAXÇIVAN DÖVLƏT
UNİVERSİTETİNDƏ TİBB
TƏHSİLİNİN MÜASİR
STANDARTLARA
UYĞUNLAŞDIRILMASI
İSTİQAMƏTİNDƏ ARDICIL
HƏYATA KEÇİRİLƏN
SİYASƏT BƏHRƏLƏRİNİ
VERMƏKDƏDİR**

səhifə-6-da

**ƏZİZ ƏLİYEV:
I BEYNƏLXALQ TİBBİ
FORUM HƏKİMLƏRİN
QARŞILIQLI TƏCRÜBƏ
MÜBADİLƏSİ
APARMALARI ÜÇÜN
ƏLVERİŞLİ ŞƏRAİT
YARATDI**

səhifə-7-də

**BEYNƏLXALQ
TİBBİ FORUM
ÖLKƏ TARİXİNDƏ
MÜHÜM HADİSƏDİR**

səhifə-10-da

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

HEYDƏR ƏLİYEV



YENİ FIKİR



TƏSİSÇİ: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

8 iyul 2022-ci il, №4 (46)

NAXÇIVANDA BİRİNCİ BEYNƏLXALQ TİBBİ FORUMUN AÇILIŞI OLUB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da "Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında" Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov forumun açılışında iştirak etmişdir.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları əzəçiliq məhsullarının və tib-

çixarmışdır. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gəyiyəna və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.

"Səhiyyənin inkişafı müasir infrastruktur təminatı ilə yanaşı, həm də ixtisaslı kadr hazırlığından başlayır", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada bu iş paralel şəkildə həyata keçirilir, orta ixtisas və ali təhsilli tibbi kadr hazırlığına böyük əhəmiyyət verilir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Hazırda fakültədə Tibb, İctimai səhiyyə, Hərbi tibb, Psixologiya, Əzəçiliq, Sto-



beynəlxalq təcrübədən faydalanmaq bu mənada mühüm əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə etmiş, təşkilatçılara təşəkkürünü bildirmiş, forumun işinə uğurlar arzulamış və çıxışını ümummilli liderimiz Heydər Əliyevin "Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır. Çünki insan nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək, nailiyyətlər qazanacaq və cəmiyyəti irəli aparacaq. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sənəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə daim inkişaf etməlidir", - fikirləri ilə tamamlamışdır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək demişdir ki, tibbi forumun Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturunu və tibb təhsilinin keçdi-

istişamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Təhsildə qloballaşma və beynəlmilləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1284 tələbə təhsil alır. Bildirilmişdir ki, dünyanın 7 ölkəsindən 350-dən artıq elm adınının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunur. Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi planlaşdırılmışdır.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli demişdir ki, qalib xalqın nümayəndələri kimi ulu öndər Heydər Əliyevin Vətəni Naxçıvanda unikal tərkibə malik forumda iştirak etmək qürurvericidir. Bir əsrə yaxın yaşı olan Azərbaycan Tibb Universitetinin inkişafında, maddi-texniki bazanın qurulmasında, yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında ümummilli liderin rolu danılmazdır. Bu gün ulu öndərin siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Tibb Universitetində kafedra və bölmələrin müasir avadanlıqlarla təchiz



bi avadanlıqların sərgisinə baxmışlar. Bildirilmişdir ki, foruma 20-dən artıq tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılmışdır.

Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Birinci Beynəlxalq Tibbi Forumun iştirakçıların qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq demişdir: Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görə ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu məsələni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilmiş, ən son tibbi avadanlıqlar quraşdırılmışdır. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə

matologiya, Tibbi profilaktika və Müalicə işi ixtisasları üzrə həkim, eləcə də rezident hazırlığı həyata keçirilir. Fakültənin məzunları peşəkar həkim kimi Azərbaycanda və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Bununla yanaşı, Naxçıvan Tibb Kollecinə də Müalicə işi, Mamalıq işi, Tibb bacısı, Əzəçiliq, Ortopedik stomatologiya, Laboratoriya diaqnostikası, Müalicə masajı və Hərbi feldşer işi ixtisasları üzrə orta ixtisas tibb işçiləri hazırlanır. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına töhfə vermiş, bütün yaşayış məntəqələrində bu proses uğurla başa çatdırılmışdır. Göründüyü kimi, muxtar respublikada insan sağlamlığının qorunması sahəsində geniş imkanlar vardır. Artıq muxtar respublikada əhalinin təbii artımı orta ölüm göstəricilərini üstələyir, ana və uşaq ölümü ən aşağı həddədir.

Ali Məclisin Sədri demişdir: Müasir dünyamızda xəstəliklərlə mübarizə prioritet məsələdir. Bu da öz növbəsində ixtisaslı tibbi kadr hazırlığını və səhiyyə sistemində ən son elmi nailiyyətlərin tətbiqini zərurətə çevirir. Böyük filosof və tibb alimi İbn Sina deyirdi ki, "Ümitsiz xəstə yoxdur, ümitsiz həkim var". Təcrübə də göstərir ki, həkimlərin peşəkarlığı artırılmadan nə səhiyyənin inkişafından, nə də insan sağlamlığından danışmaq mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması, elmi-tibbi nailiyyətlərin öyrənilməsi və tətbiqi,



yi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması

edilməsi ali tibb təhsilinə ölkə Prezidentinin qayğısının bariz nümunəsidir. Hazırda Azərbaycan Tibb Universiteti bölgəmizin qabaqcıl tədris müəssisələrindən biridir. Universitetimiz dünyanın 20 ölkəsindən 80-ə yaxın elm və təhsil qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Həmçinin Azərbaycan Tibb Universiteti və

Naxçıvan Dövlət Universiteti arasında anlaşma memorandumunu imzalanıb. Rektor bildirmişdir ki, forum iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan yaradacaqdır.

Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev çıxış edərək demişdir ki, səhiyyə sistemində islahatlar ölkəmizin stabil və sosial infrastrukturunun inkişafının qlobal strateji proqramının tərkib hissəsidir. Bu tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış, onun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində tibb müəssisələri, xəstəxanalar tikilib istifadəyə verilməmişdir. Ulu öndər milli tibbi kadrların hazırlanmasına da böyük önəm verirdi. Onun təşəbbüsü ilə həkimlərin Avropada, Amerikada, Rusiyada, Türkiyədə hazırlanması üzrə dövlət proqramı işlənilib hazırlanmışdır. Bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev də uğurla davam etdirir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu müasir əsaslarla təmir edilmişdir. Milli Onkologiya Mərkəzi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yenidən qurulmuş, yeni korpuslar tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi üçün dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılmışdır. Universitetdə professor və müəllimlər tərəfindən tədris iki istiqamətdə - Mütəlcə işi ixtisası və Əczaçılıq sənayesi üzrə aparılır. Bu forum



bizim həkimlərimiz üçün də mühüm rol oynayacaqdır. Onlara müasir müalicə protokolları ilə tanış olmağa və həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan verəcəkdir.

Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı təmsil etdiyi dərnəyin fəaliyyəti barədə danışıq, beynəlxalq səviyyədə həyata keçirdikləri layihələrdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi 20 ildən artıqdır, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Forumdan sonra yeni bir əməkdaşlıq istiqamətlərinin açılacağını bildiren Cavid Avcı Naxçıvan Dövlət Universiteti ilə qurulacaq əlaqələrin qürurverici olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov forumun keçirilməsində məqsədin Azərbaycanın tibb alimləri, həkim-mütəxəssisləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və Almaniyadan olan elm adamları arasında fikir mübadiləsinə şərait yaratmaq və birgə müzakirələr aparmaqdan ibarət olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bugünkü forumda gələcəkdə həkim olmaq arzusunda olan şagird və tələbələr də iştirak edir ki, bu da kadr hazırlığına mühüm töhfədir.

Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl demişdir ki, Naxçıvanda olmaq və tibbi forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Tibb ictimaiyyəti pandemiya

dövründə elmi araşdırmaların, məlumat mübadiləsinin, təhsilin və texniki inkişafın vacibliyinin şahidi oldu. Forum da beynəlxalq səviyyədə çox faydalı müzakirələrin və elm mübadiləsinin aparılmasına vəsələ olacaqdır. Bu baxımdan Yeditəpə Universiteti bütün istiqamətlərdə əməkdaşlığa hazırdır.

Qaradəniz Texniki Universitetinin rektoru Həmidullah Çuvalcı demişdir ki, Qaradəniz Texniki Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıq, bugünkü forumda iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. Tibbin inkişafında əsas məsələlərdən biri də avadanlıq təminatıdır. Tibbi avadanlıqların istehsalı, bu sahədə yerli mütəxəssis hazırlığı qarşıda duran əsas vəzifələrdəndir. Rektor təmsil etdiyi universitetin tibbi avadanlıqların istehsalı ilə bağlı həyata keçirəcəyi layihələrdən danışıq, forumun bu baxımdan əhəmiyyətini vurğulamışdır.

Çıxış edənlər forumun keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə iştirakçıları adından minnətdarlıq etmişlər.

Sonra Naxçıvanın tanıtım videoçarxı nümayiş olunmuşdur.

Forum bədii hissə ilə davam etmiş, Azərbaycan Respublikasının Xalq artistləri Mənsüm İbrahimov və Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova və Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edilmişdir.

*Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti*

Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumun iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətli ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub,

I BEYNƏLXALQ TİBBİ FORUMUN İŞTİRAKÇILARI NAXÇIVANDA

ulu öndərə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar

mədəniyyət işçisi Ramil Orucaliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. 420 eksponatla fəaliyyətə başlayan bu mədəniyyət müəssisəsinin fondunda bu gün 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

Ümummilli liderin şəərəfli ömrü yolunu əks etdirən fotosəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli

ekspozitlər barədə məlumatlar qonaqlarda maraq doğurub. Ümummilli lider və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə

bağlı oxşar məqamlar qonaqların diqqətinə çatdırılıb. Qonaqlar muzeyin xatirə kitabına ürk sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.



“NAXÇIVAN SARAY” YENİ XİDMƏT KOMPLEKSİNDƏ I BEYNƏLXALQ TİBBİ FORUMUN İŞTİRAKÇILARI ÜÇÜN QALA GECƏSİ TƏŞKİL EDİLİB



sertifikatı təqdim olunub. Qazaxıstan olan iştirakçılar forumun həmsədrlərinə öz ölkələrinin milli geyimlərini və müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində olmaqla, 3 dildə keçirilən forum Azərbaycan tibb



I Beynəlxalq Tibbi Forumun ilk günü “Naxçıvan Saray” yeni xidmət kompleksində keçirilən möhtəşəm qala gecəsi ilə başa çatıb. 400-ə yaxın forum nümayəndəsinin iştirak etdiyi tədbirdə möhtəşəm konsert proqramı təqdim olunub.

Qala gecəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, hər kəsə xoş istirahət arzulayıb. Sonra forumun fəxri qonaqları üçün xatirə plaketi, Əməkdar incəsənət xadimləri üçün xatirə



Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Mübariz Əsgərovun peşkar ifaları, İncəsənət fakültəsinin tələbələrindən Rauf Bünyadzadə, Nuray Ağazadə, İsmail Qibləliyevin səsləndirdiyi mahnılar, Həsən Həsənlinin ifasında saz havası qonaqlar tərəfindən alqışlarla qarşılanmış, gecəyə xüsusi bayram ovqatı bəxş etmişdir.

www.serqqapisi.az



tarixində təşkil edilən ilk tibbi forumdur. Dünyanın 7 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamlarının bir araya toplaşdığı bu foruma 700-dən çox iştirakçı qatılıb. Beynəlxalq forumda ölkəmizin, eləcə də qardaş Türkiyə Respublikasının nüfuzlu ali təhsil ocaqlarının, Rusiya Vişnevskiy İnstitutu, Dağıstan Dövlət Tibb Universiteti, Özbəkistan Daşkənd Tibb Akademiyasının yüksək vəzifəli təmsilçiləri iştirak ediblər.



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ İLƏ AZƏRBAYCAN TİBB UNIVERSİTETİ ARASINDA BİRGƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB



Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağında ilk dəfədir keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Diplomatiya kabinetində ikitərəfli görüş keçirilib. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, hər iki ali təhsil ocağının birgə təşkilatçılığı ilə keçirilən forumun işinə uğurlar arzulayıb. Universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri haqda məlumat verən rektor ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri haqda danışib, beynəlxalq əməkdaşlıq məsələləri

qonaqların diqqətinə çatdırılıb. Rektor universitetdə Azərbaycan və ingilis dilində tədrisi həyata keçirilən ixtisaslar haqda məlumat verib, yeni açılan ixtisaslar və gələcək perspektivlər vurğulanıb. Regionda ingilis dilinin fəaliyyətinə xüsusi dəstək məqsədilə ali təhsil ocağında qurulan IELTS qeydiyyatı və imtahan mərkəzinin üstünlükləri və muxtar respublika təhsil sistemində verəcəyi perspektivlər qeyd olunub.

Elbrus İsayev ali təhsil ocağında artıq 23 ildir fəaliyyət göstərən Tibb fakültəsinin muxtar respublika səhiyyəsinə verdiyi töhfələri diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın səhiyyə sisteminin kadrla təminatı baxımından 80 faizdən

çox tibb personalı məhz universitetin tibb məzunları hesabına həyata keçirilir. Rektor qeyd edib ki, fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə Universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və hər il müəllim-tələbə heyəti ilə birgə həmin universitetlərdə təcrübə keçmək imkanı əldə edilib. Bildirilib ki, universitetdə 32 ixtisas üzrə rezidentura təhsili həyata keçirilir.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli NDU-da ilk dəfə olmaqdan məmnun olduğunu dilə gətirib. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi yarandığı dövrdən başlayan bu əlaqələrdən danışan professor hər iki universitet arasında uzun illərdir davam edən birgə əməkdaşlıq məsələləri haqda məlumat verib. Ölkədə Tibb təhsilində ən birinci universitet olan Azərbaycan Tibb Universiteti 1930-cu ildən ayrıca institut kimi fəaliyyətə başlayıb. Universitetdə mövcud fakültələr haqda məlumat verən Gəray Gəraybəyli ayrıca olaraq Hərbi Tibb fakültəsinin xüsusi rolu olduğunu qeyd edib. Professor gələcəkdə də yeni ixtisaslar üzrə proqramlar hazırladığını diqqətə çatdırıb. Vurğulanıb ki, xarici ölkələrdən professor-müəllim heyətinin universitetə dəvət olunması və təcrübə mübadiləsi Tibb təhsilində beynəlxalq

təcrübənin bölüşdürülməsi baxımından çox əhəmiyyətlidir. Rektor ali təhsil ocağında 6 dissertasiya şurasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb və Naxçıvan Dövlət Universitetinə də gələcəkdə bu sahədə xüsusi dəstək göstərilməsi qeyd olunub.

Sonra hər iki universitet arasın-

və texniki materialların mübadiləsinə həyata keçirmək, akademik, müəllim və tələbə mübadiləsi həyata keçirmək, konqres, konfrans, simpozium, seminar və s kimi birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiya-



da birgə əməkdaşlıq məsələləri müzakirə olunub və memorandum imzalanıb. Protokolda təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi, birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, təhsilin bütün sahələrində elmi mövzular haqda məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının

ların və məhsulların təbiiqi üçün şərait yaratmaq məsələləri müzakirə olunub.

Sonda rektorlar hədiyyələr təqdim edib, xatirə fotosu çəkdiriblər. Professor Gəray Gəraybəyli universitetin xatirə kitabına öz ürək sözlərini yazıb.

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ İLƏ İ.M.SƏCENOV ADINA I MOSKVA DÖVLƏT TİBB UNIVERSİTETİNİN BAKI FİLİALI ARASINDA BİRGƏ ƏMƏKDAŞLIĞA DAİR PROTOKOL İMZALANIB

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ikitərəfli görüşdə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevi və nümayəndə heyətini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edilib ki, artıq 55 illiyi qeyd edilən universitetə ilk dəfə Ulu Öndər Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Rektor ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sisteminə mühüm rol oynadığı diqqətə çəkilib. Rektor ali təhsil ocağının "Web of science" indeks bazalarına malik jurnallarla əməkdaşlığa başladığını qeyd edib. Vurğulanıb ki, bu cür əlaqələrin qurulması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq. Elbrus İsayev qeyd edib ki, Tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər



muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Rektor həmçinin bildirib ki, gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağladığımız müqavilələrə əsasən orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.

NDU-da olmaqdan məmnunluğunu bildiren İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma ev sahibliyi etdiyi üçün ali təhsil ocağının kollektivini təbrik edib, I Beynəlxalq

Tibbi Forumunun yüksək səviyyədə təşkilindən danışib. Rektor rəhbəri olduğu universitetin əsasının 15 may 2015-ci ildə qoyulduğunu qeyd edib. Vurğulanıb ki, filialın yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb. Bildirilib ki, filialda tədris fəaliyyəti İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim

heyəti tərəfindən həyata keçirilir. Rektor gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətinə danışıb.

Professor muxtar respublika xəstəxanalarında apardığı müayinə üsullarından danışaraq Naxçıvan səhiyyə sistemi üçün mövcud avadanlıqların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, həkimlərin də yüksək səy və həvəslə öyrənməyə meylli ol-

duqları vurğulanıb.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub və protokol imzalanıb.

Protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübə konfransların, forumların, seminarların təşkil və onlarla birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ İLƏ QARADƏNİZ TEXNİKİ UNIVERSİTETİ ARASINDA BİRGƏ ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB



Muxtar respublikada ilk dəfə olaraq fəaliyyətə başlayan I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti yeni bir əməkdaşlığa başlayıb. Ali təhsil ocağının Diplomatiya kabinetində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı və nüma-

yəndə heyətini salamlayıb.

Rektor universitetdə fəaliyyət göstərən 12 fakültə və mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Vurğulanıb ki, ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsi üzrə 40 və reziden-

tura mərhələsi üzrə 32 ixtisas üzrə kadr hazırlığı aparılır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini diqqətə çatdıran rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biri olmaqla texniki sahədə kadr hazırlığı həyata keçirilən universitetlər sırasındadır. Bildirilib ki, 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texniki Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol im-

zalanıb. Xatirə hədiyyələri təqdim edildikdən sonra professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, protokolda müəllim, tələbə mübadiləsi, birgə tədqiqat layihələri, distant təhsil, əyani təhsil və tədrisin təkmilləşdirilməsi üçün təlimlər, elmi nəşrlərin mübadiləsi,

seminarlar və elmi tədbirlərdə iştirak, qısa müddətli kurs proqramları, müəllimlərin akademik inkişafı üçün təlimlərin təşkili öz əksini tapıb.

Saadət Əliyeva
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ İLƏ İSTANBUL YEDİTƏPƏ UNIVERSİTETİ ARASINDA BİRGƏ ƏMƏKDAŞLIĞA DAİR MÜQAVİLƏ İMZALANIB



I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditəpə Universiteti arasında görüş olub. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələr haqda məlumat verib.

Qeyd olunub ki, əməkdaşlıq universitetlər arasında bağlanmış müqavilələr əsasında qurulur, müəllim və tələbələr mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisaslandırılması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Rektor universitetin beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi rolu olduğunu qeyd edib. Vurğulanıb ki, ali təhsil ocağı Türkiyənin 130-dan çox uni-

versiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Elbrus İsayev artıq bu tədris ilindən etibarən Yaponiya Universitetləri ilə də beynəlxalq əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, universitet elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirir və professor-müəllim heyətinin beynəlxalq indeksli nəşrlərdə elmi məqalələrinin dərc olunması məqsədilə nüfuzlu jurnallarla əməkdaşlığa üstünlük verilir.

Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl NDU-ya ilk səfərindən məmnun olduğunu bildirdi. Qeyd edilib ki, 1996-cı ildə əsas qoyulan universitet bir çox sahədə öncül olmaqla bərabər ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaqla dünyanın 700-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Vurğulanıb ki, 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə Tibb, İqtisadiyyat, Mühəndislik, Hüquq, Ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, Yeditəpə Universiteti Türkiyədə ilk dəfə olaraq günəş enerjisindən istifadə



edərək öz enerjisini təmin edən universitetdir.

Hər iki universitet birgə əməkdaşlığa dair müzakirələr etdikdən sonra qarşılıqlı müqaviləyə imza atılıb.

Protokolda akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların və digər elmi-tədqiqat işçilərinin mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr

və tədqiqat əməkdaşlığı həyata keçirmək, mühazirələrin aparılması və simpoziumların təşkili maddələri öz əksini tapıb. Birgə müzakirələrdə sosial elmlərdə NDU təcrübəsindən yararlanmaq məsələsi də öz əksini tapıb.

Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.

ƏRZURUM ATATÜRK UNIVERSİTETİ XƏSTƏXANASI İLƏ BİRGƏ ƏMƏKDAŞLIĞA DAİR MÜZAKİRƏLƏR APARILIB

I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Ərzurum Atatürk Universitetinin nümayəndə heyətinə artıq 23 ildir universitetdə fəaliyyət göstərən Tibb fakültəsi və mövcud ixtisaslar haqda məlumat verib. Bildirilib ki, yüksək dövlət qayğısı ilə əhatə olan universitet Azərbaycan ali təhsil məkanında Tibb fakültəsi olan yeganə universitetdir. Vurğulanıb ki, tələbələr təcrübə dərslərini fakültədə yaradılan laboratoriyaların hesabına keçməklə bərabər universitetin xəstəxanasının bazasından da istifadə edirlər. Rektor diqqətə çatdırıb ki, həmçinin gələcəyin həkimləri respublika xəstəxanalarından klinik baza kimi yararlanırlar. Elbrus İsayev universitet xəstəxanası haqqında danışarkən bildirib ki, xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkimlər və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanmasına öz töhfələrini verməklə yanaşı, insanların sağlamlığının qeydində qalırlar.

Ərzurum Atatürk Universiteti



Regional Tədris və Tədqiqat Xəstəxanasının baş həkimi, professor Fuat Gündoğdu universitetin rektoru adından iştirakçıları salamlayıb, muxtar respublikada ilk dəfə təşkil olunan forumun yüksək səviyyədə təşkilatçılığından məmnun olduğunu bildirdi. Professor xəstəxana haqqında məlumat verərək qeyd edib ki, 1 yanvar 1978-ci ildə Ərzurumda Universitet Xəstəxanası fəaliyyətə başlayıb. Qars, İğdır, Ağrı, Ardahan, Ərzincan, Bay-

burt, Artvin, Gümüşhane, Muş, Bingöl və Van kimi bölgə üzrə 12 əyalətdə 4,5 milyon insana sağlamlıq xidməti göstərir. Bundan əlavə, sağlamlıq mərkəzi Sağlamlıq Elmləri Fakültəsi və Sağlamlıq Peşə Məktəbinin tələbələri və Tibb Fakültəsinin İxtisas tələbələrini təlim və təcrübələrində ev sahibliyi edir.

Qarşılıqlı müzakirə şəklində aparılan tədbirdə birgə əməkdaşlıq məsələlərinə aydınlıq gətirilib.

nozu, Ambulator Kimyaterapiya, Yanıq, Daşqırma, Alternativ Tibb və Sualtı və Hiperbarik Müalicə Mərkəzləri, həmçinin müasir tibbi avadanlıqlarla təchiz olunan 27 əməliyyat otağı fəaliyyət göstərir.

Daha sonra Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası həkimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib.

Sonda müzakirələr aparılıb, Naxçıvan Dövlət Universiteti müəllimlərinin təklifləri dəyərləndirilib.

Səadət Əliyeva
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri



FORUM İŞTİRAKÇILARI OLAN YÜKSƏKİXTİSASLI HƏKİMLƏR CƏRRAHİ ƏMƏLİYYATLAR, MÜALİCƏ VƏ MÜAYİNƏLƏR HƏYATA KEÇİRİBLƏR



I Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər Naxçıvanın bir neçə səhiyyə müəssisəsində cərrahi əməliyyatlar, müalicə və müayinələr həyata keçiriblər.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və onun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası qalxanabənzər vəzidən əziyyət çəkən 3 nəfərdə cərrahi əməliyyat aparıb, 15 ambulator xəstənin müalicə və müayinəsi həyata keçirilib, onlara müvafiq tibbi məsləhət və tövsiyələr verilib.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Azərbaycan Tibb Universitetinin həkim-mütəxəssisləri, mama-ginekoloqları, Diaqnostika



maarifləndirici söhbətlər aparılıb, xəstələr tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub.

Naxçıvan Muxtar Respublikasının mühüm sağlamlıq turizmi obyektlərindən olan Duzdağ Fizioterapiya Mərkəzində isə qonaqlara məlumat verilib ki, mərkəz ilk olaraq 1979-cu ildən xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlayıb. Müstəqilliyimizin bərpasından sonra burada kompleks quruculuq işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Hazırda ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.



Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər muxtar respublikada müayinə və müalicələr aparıblar.

Azərbaycan Tibb Universitetinin professor-həkim heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub, pasiyentlərlə söhbətlər aparıb, onları müayinə və müalicəyə cəlb ediblər. Üz-çənə cərrahi, professor Çingiz Rəhimov çənədə yayılmış şişlə əlaqədar xəstəxanaya müraciət edənləri müayinə edib, tövsiyələr verib.

Tanınmış həkim-oftalmoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar elm xadimi, Əməkdar həkim Paşa Qəlbınur və rəhbərlik etdiyi həkim heyəti də rezidentlərlə birgə Naxçıvan Muxtar Respublika Xəstəxanasında oftalmoloji müayinə-

lər aparıb. Müayinələrdə əhalinin müxtəlif yaş qrupundan olan sakinlərinə yüksək tibbi xidmət göstərilib.

Türkiyəli həkim-mütəxəssislər isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində olub, pasiyentlərlə maarifləndirici söhbətlər aparıblar. Xəstələr ginekoloji-konsultativ tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub.

Azərbaycan Tibb Universitetinin bir qrup həkim-mütəxəssisi Naxçıvan Diaqnostika Müalicə Mərkəzində müxtəlif müayinələr aparıblar. Qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən pasiyentlər müayinədən keçirilib və tövsiyələr verilib. Həmçinin mərkəzdə plastik və estetik cərrah həkimləri də müxtəlif müayinələr aparıblar.

DÜNYANIN 7 ÖLKƏSİNDƏN 350-DƏN ARTIQ TİBB SAHƏSİ ÜZRƏ ELM ADAMININ QONAQ OLDUĞU I BEYNƏLXALQ TİBBİ FORUMDA 24 BÖLMƏ ÜZRƏ MÜHAZİRƏLƏR DİNLƏNİLİB, MÖVZULARA DAİR SUALLAR CAVABLANDIRILIB, QARŞILIQLI FİKİR MÜBADİLƏSİ APARILIB

A SALONUNDA KEÇİRİLƏN BÖLMƏLƏR ÜZRƏ MÜHAZİRƏLƏR DİNLƏNİLİB



A salonunda keçirilən elmi bölmələrdə - Laparoskopik cərrahiyyə kursu, Laparoskopik kolorektal cərrahiyyə kursu, Ginekologiya, Bariatrik metabolik cərrahiyyə, Cərrahiyyə-III, Pankreas xəstəlikləri, Plastik estetik və rekonstruktiv cərrahiyyə, Endokrinologiya sahələri üzrə 70-ə yaxın çıxış olub.

Forumun ilk günündə "Laparoskopik cərrahiyyə kursu" adlı bölmədə moderatorlar professor Cavit Avci, professor Ömər Alabaz, dosent Müşviq Həsənovun rəhbərliyi altında 10, Laparoskopik kolorektal cərrahiyyə kursu adlı bölmədə moderatorlar professorlar Levent Avtan, Metin Ertem, Yuri Starkovun rəhbərliyi ilə 9, "Ginekologiya" adı altında professorlar Erkut Attar, Cəmilə Qurbanova, İslam Mahalov, tibb üzrə fəlsəfə doktoru Öndər Tulumbacının moderator olduğu bölmədə 8, Bariatrik metabolik cərrahiyyə bölməsində

professorlar Mustafa Taşkın, Levent Avtan, tibb üzrə fəlsəfə doktorları Taryel Ömər, Elçin Abdinovun təşkilatçılığı ilə 11 müəzərə dinlənilib.

Forumun II günündə isə professorlar Qalib Qarayev, Fariz Ca-

malov, Novruz Hacıyevin rəhbərliyi ilə, tibb üzrə fəlsəfə doktoru Anar Nazmovun moderatorluq etdiyi Cərrahiyyə-III adlı bölmədə 10, professorlar Dilek Oğuz və İrfan Korukun rəhbərliyi altında professorlar Vaqif Qələndər, Mismil Muradov və tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun moderator olduğu bölmədə 9, dosent Sərdar Əliyev, həkimlər Samir Şükürov, Mətanət Səfərova tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın rəhbərlik etdikləri bölmədə mövzular üzrə 9 çıxış dinlənilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur.

Səadət Əliyeva
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri



C SALONUNDA KEÇİRİLƏN BÖLMƏLƏR ÜZRƏ MÜHAZİRƏLƏR DİNLƏNİLİB



C salonunda keçirilən elmi bölmələrdə Oftalmologiya, Pediatriya, Ümumi cərrahiyyə, Ginekologiya, İnfeksiyon xəstəliklər üzrə 70-ə yaxın çıxış dinlənilib.

Forumun ilk günü "Oftalmologiya" adlı bölmədə moderatorlar professor Paşa Musayev Qəlbınur, tibb üzrə fəlsəfə doktorları Yazgül Abdliyeva, Hafiz Qəhrəmanovun rəhbərliyi ilə 8, professor İlyas Okur, dosent Rauf Bəylərov, tibb üzrə fəlsəfə doktorları Allahverdi Musayev, Azər Əhmədovun moderatorluğu altında "Pediatriya" adlı bölmədə 7, daha sonra eyni adlı bölmədə professorlar İlyas Okur, Aytən Məmmədbəyli, dosent Mətləb İbrahimov, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevin moderatorluğu ilə 8, professorlar Mehmet Akif Türk-

oğlu, İsa Abdullayev, Mələhət Sultanova, dosent Solmaz İmanovanın



moderator olduqları "Cərrahiyyə" bölməsində 12, "Ginekologiya" adlı bölmədə moderatorlar professor Erkut Attar, dosent Şəymən Qədimova, tibb üzrə fəlsəfə doktoru Öndər Tulumbacının rəhbərliyi altında 11, daha sonra eyniadlı bölmədə professor İslam Mahalov, dosent İlhamə Mustafayeva, tibb üzrə fəlsəfə doktoru Şəmistan Əliyevin moderatorluğu ilə 10, "İnfeksiyon xəstəliklər" adlı bölmədə moderatorlar professor Adil Allahverdiyev, dosentlər Rafiq Bayramov, Ceyhun İsmayılzadə, Nuri Bəslən, İsmayıl Əfəndiyevin rəhbərliyi altında 12 çıxış dinlənilib.

Məmmədbağır Dünyamalıyev
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

D salonunda keçirilən elmi bölmələrdə Stomatologiya, Tələbə elmi-tədqiqat işləri üzrə 40-ə yaxın çıxış dinlənilib.

Forumun II günü "Tələbə elmi-tədqiqat işləri" adlı bölmədə moderatorlar dosent Müşviq Həsənov, dosent Elsevər Əsədov, Aqil Ağaki-



şiyev, Elvin Əliyevin rəhbərliyi altında 12, Müşviq Həsənov, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova, Aqil Ağakişiyev, Elvin Əliyevin moderatorluğu ilə 12, forumun III günü "Stomatologiya" adlı bölmədə moderatorlar professor Umut Ertas, dosent Cabbar Həsənov, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun rəhbərliyi ilə 4, professor Çingiz Rəhimov, dosent Fərman Həsənov, tibb üzrə fəlsəfə doktorları Rauf Cəfərov, Vüqar Qurbanovun moderatorluğu ilə 4 çıxış dinlənilib.

Məmmədbağır Dünyamalıyev
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı



B salonunda keçirilən elmi bölmələrdə İnvaziv endoskopiya, Hepatologiya, Endoskopik retroqrad xolangiografiya

Taylan Sezer, həkim Aqil Ağakişiyev, tibb üzrə fəlsəfə doktoru Elgün Səmədovun moderatorluğu ilə keçirilən bölmə iclasında 3, professorlar

B SALONUNDA KEÇİRİLƏN BÖLMƏLƏR ÜZRƏ MÜHAZİRƏLƏR DİNLƏNİLİB

(ERXP kursu), Modern tibbi texnologiyalar, Urologiya böyrək transplantasiyası, Ağır kliniki hallar (HCC), Virus hepatitləri, Qaraciyər transplantasiyası, Qastroenterologiya, Onkologiya sahələri üzrə 70-ə yaxın çıxış dinlənilib.

Bölmə iclaslarında muxtar respublika səhiyyə sisteminin müvafiq həkimləri, NDU Tibb fakültəsinin ixtisaslı həkim, rezident və yuxarı kurs tələbələri iştirak ediblər.

Forumun birinci günündə İnvaziv endoskopiya adı altında B salonunda keçirilən iclas professor Dilek Oğuz və doktor Aqil Ağaki-

Koray Acarlı, Akif Bağrov, tibb üzrə fəlsəfə doktorları Rəşad Şolan və Fuad Quliyevin rəhbərliyi ilə Urologiya böyrək transplantasiyası başlığı altında keçirilən iclasda 11 mövzuya aydınlıq gətirilib.

Forumun növbəti günündə professor Murat Taner Gülşen tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, uzman həkim Cavanşir Vahabovun rəhbərliyi ilə virus hepatitləri adı altında 7, Ağır kliniki hallar istiqamətində uzman həkim Altay Əliyev, professor Yuri Starkov, tibb üzrə fəlsəfə doktorları Niyazi Əsgərov və Gülnarə Ağayevanın moderator-



şiyevin moderatorluğu ilə 4, Uşaq cərrahiyyəsi adı ilə keçirilən iclasda professorlar Ramiz Poluxov və İsa Abdullayev, tibb üzrə fəlsəfə doktoru Azər İsmayılovun rəhbərliyi ilə 3, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, həkimlərdən Aqil Ağakişiyev, Ülvi Maçanov və Həbil Hüseynovun moderatorluğu ilə keçirilən bölmə iclasında Hepatologiyayın müxtəlif mövzularına aid çıxışlar maraqla dinlənilib. Eyni zamanda konfransda Professorlar İrfan Koruk və Mübariz Əliyev, dosent Asiman Həsənov, tibb üzrə fəlsəfə doktoru, dosent Kamil Hacıyevin moderatorluğu ilə ERXP kursu istiqamətində 4, Modern tibbi texnologiyalar istiqamətində dosent

luğu ilə 5, Qaraciyər transplantasiyası sahəsində professorlar Nuru Bayramov və Koray Acarlı, tibb üzrə fəlsəfə doktoru Mircelal Kazımın rəhbərliyi altında 8, professorlar Dilek Oğuz və Mübariz Əliyev, dosent Müşviq Orucov, tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyevin moderatorluq etdiyi Qastroenterologiya sahəsinə aid 7, professor Metin Ertem, dosent Nəsimi Qasimov, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, dosent Cümşüd Cümşüdoğunun rəhbərliyi altında 10 mövzu üzrə çıxışlar dinlənilib.

Fəxriyyə Səyyadova
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

D SALONUNDA KEÇİRİLƏN BÖLMƏLƏR ÜZRƏ MÜHAZİRƏLƏR DİNLƏNİLİB



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNİN REKTORU I BEYNƏLXALQ TİBBİ FORUMUN SPONSORLARINA TƏŞƏKKÜR NAMƏ TƏQDİM EDİB

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi I Beynəlxalq Tibbi forumda baş sponsor Nəqşicahan Holding və digər yerli şirkətlərin fəaliyyəti qiymətləndirilib. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru

Elbrus İsayev hər kəsi salamlayıb. Qeyd edilib ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da keçirilən tibbi forum öz əhəmiyyəti və gələcək perspektivləri ilə nəinki universitet üçün, ümumən muxtar respublikanın səhiyyə sistemi və digər sahələrə

müsbət təsiri ilə yadda qaldı. Rektor bildirib ki, təşkilatı baxımdan da öz unikalığı ilə seçilən forum muxtar respublikaya səfər edən xarici qonaqların da yüksək rəğbətində səbəb oldu. Həmçinin diqqətə çatdırılıb ki, belə mötəbər foruma ev sahibliyi etmək NDU-da müasir Tibb təhsilinin də yüksək səviyyədə olduğunu göstəricisi hesab oluna bilər. Elbrus İsayev forumun möhtəşəm təşkilində baş sponsorlar Türkiyədən "Memorial xəstəxanalar qrupu", "Nəqşicahan Holding" in baş sponsorluğu və 20-dən artıq tibbi ləvazimat, dərman və qida məhsulları istehsalatı və satışını həyata keçirən xarici və yerli şirkətlərin ("Evafarm", "Word Medicine", "Natura Med", "Referans", "Caspident", "Remedi", "Herba flora", "Nobel", "İmago", "Darvin Medical", "Berlin Chemie", "Fujifilm", "Mizana", "Aci-



no", "Pro Med CS", "Storz", "İmplantDent Naxçıvan", "Nəqşicahan Med", "Healthis", "Ləzzət", "Badamlı", "Sirab", "Naxtel 4G", "Nati") də xüsusi rolu olduğunu qeyd edib. Rektor forumda sponsorların yüksək

səviyyədə iştirakını qiymətləndirib və yerli şirkətlər yüksək təşkilatçılığa görə sertifikatla təltif edilib.

Səadət Əliyeva
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri



I BEYNƏLXALQ TİBBİ FORUM YÜKSƏKİXTİSASLI TİBBİ KADRLARIN FORMALAŞMASINDA ƏHƏMİYYƏTLİ ROL OYNAYACAQ

Müşviq Həsənov – Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri:



- Bu gün doğrudan da, tarixi bir hadisəni yaşayırıq. Azərbaycan tibb tarixində ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə, eyni zamanda 8 universitetin və 20-dən çox xarici və ölkə daxili tibb dərəcələrinin təşkilatı yardımı ilə I Beynəlxalq Tibbi Forum məhz qədim Naxçıvanda - Şərqi qapısı hesab olunan Naxçıvanda baş tutdu. Çox möhtəşəm bir açılış oldu. Açılış mərasimində tədbirə öz dəstəyini göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da iştirakı tədbirin ölkədə necə mühüm əhəmiyyətə malik olduğunu bir daha sübut etdi. Bugünkü foruma Türkiyədən çoxsaylı dərəcələr və qurumlar, onların rəhbərləri, üzvləri, həkim mütəxəssislər, eyni zamanda İrandan, Rusiyadan, Özbəkistandan, Qazaxıstandan və s. ölkələrdən olan ekspertlər və elm adamları da qoşulublar. Bu tədbiri həyata keçirməkdə məqsədimiz Azərbaycan bilim adamlarının, həmçinin dünyanın müxtəlif ölkələrindən tibb sahəsi üzrə həkim mütəxəssislərin iştirakı ilə təbabətin aktual problemlərinə həsr olunan bir müzakirələr auditoriyası yaratmaq, eyni zamanda forumun son çıxardığı qərarların təcridi əhəmiyyətinə nail olmaqdır. Düşünürəm ki, hansı xəstəliklərin müalicə metodu necə olmalı, erkən diaqnostika necə aparılmalıdır və s. kimi məsələlərin həlli ilə bağlı fikir və tövsiyələr tibb mütəxəssislərinə, xüsusilə Naxçıvandan olan həkimlərlə praktik cəhətdən çox əhəmiyyətli olacaq. Forumun bu formatda keçirilməsinin bir əhəmiyyəti də var ki, biz digər toplantılardan, konqreslərdən fərqli olaraq bu tədbirdə ən aktual mövzuları müxtəlif mütəxəssislərin gözü və yanaşması ilə qoyduq. Həmçinin, əvvəlki tədbirlərdən tamamilə fərqli olaraq bu forumda ilk

dəfə olaraq tələbələr, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də iştirak edirdilər. Mən foruma yüksək səviyyədə ev sahibliyi edən NDU-nun rektoru Elbrus İsayev başda olmaqla bütün təşkilatı struktura öz minnətdarlığımı bildirirəm.

Yuri Starkov – Rusiya Cərrahlar Cəmiyyətinin sədri, professor: - Mən Rusiya Cərrahlar Cəmiyyətini və Rusiya Endoskopistlər Cəmiyyətini təmsil edirəm. Bu mənim Azərbaycana ilk səfərim olmasa da, Naxçıvana birinci gəlişimdir. Naxçıvana ilk gəlişim olmasına baxmayaraq bura



mənim üçün o qədər doğma və yaxın gəldi ki, sanki illərdir özümü Naxçıvanda yaşamış kimi hiss edirəm. Ən əsası NDU-da çox yüksək səviyyədə təşkil olunmuş forumda iştirak etmək mənə bir ayrıncı sevinc bəxş edir. Bu qədər geniş miqyasda təşkil olunan foruma dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və dinləyici cəlb olunub. Azərbaycandan, Türkiyədən, Özbəkistandan, Rusiyadan çox sayda ekspertin forumda iştirakı təqdirəlayiqdir. Mən hesab edirəm ki, bu, həkimlər, tibbin müxtəlif sahələri və bu sahənin mütəxəssisləri üçün çox əhəmiyyətli və maarifləndirici bir tədbirdir. Məncə dünyanın müxtəlif ölkələrindən olan tibb ekspertləri ilə əlaqələr qurmaq, fikir mübadiləsi aparmaq, ən son texnologiyaların tətbiqini mənimsəmək zəruridir. Çünki bu tibb sahəsində, xüsusilə cərrahiyyə sahəsində çox vacibdir. Tədbir çox gözəl məkanda, yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, forumda müəyyən sahələr üzrə müxtəlif mövzulara aydınlıq gətirilib. Mən cərrahiyyə, endoskopiya və yeni texnologiyalarla bağlı bölmələrdə iştirak etdim. Belə düşünürəm ki, bu mövzular bütün tibbi konqreslərdə öz əksini tapmalıdır. Həmçinin bu möhtəşəm forum vasitəsilə burada çoxsaylı həmkarlarımla tanış olmaq imkanı da qazandım. Mən forumda iştirak edən

hər kəsə uğurlar arzu edərək bu mötəbər tədbirdə zəhməti olan hər kəsə öz minnətdarlığımı ifadə edirəm. Arzu edirəm ki, mən və kolleqalarım gələcəkdə təşkil olunacaq bu kimi tədbirlərdə böyük məmnuniyyətlə iştirak edərək qarşılıqlı münasibətlərin inkişafına dəstək olaq və birgə fəaliyyət planı üzərindən iş görək.

Ramiz Poluxov – Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahiyyəsi" kafedrasının müdiri: - Naxçıvanda təşkil olunan I Tibbi Forum olduqca möhtəşəm tədbir proqramına malik olması ilə diqqəti cəlb edir. Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi forum həm də ona görə qiymətlidir ki, bu formatda və miqyasda ilk dəfədir təşkil edilir. Forumun təşkilatçılara, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədriinə dərin minnətdarlığımı bildirirəm. NDU-nun rektoru Elbrus İsayevin forumla bu qədər maraqlanması, bölmə iclaslarında iştirak etməsi, qonaqların asudə vaxtlarının səmərəli təşkil üçün yaratdığı imkanlar bizim üçün olduqca sevindiricidir. Tədbirin proqramı da olduqca zəngindir. Demək olar ki, təbabətin elə bir sahəsi yoxdur ki, bu forumun bölmələrində öz əksini tapmasın. Mən hesab edirəm ki, bu bir başlanğıcdır. Belə tədbirlərin



keçirilməsi üçün Naxçıvanda, o cümlədən universitetdə mövcud şərait vardır. Mən əminəm ki, bu gün ilk dəfə muxtar respublikada atılan addım nəinki Naxçıvan, ümumiyyətlə Azərbaycan səhiyyəsi üçün də öz töhfələriylə yadda qalmaqla bərabər, xüsusilə tibb sahəsindəki gənc kadrlar üçün çox əhəmiyyətli olacaq. Biz - Azərbaycan Tibb Universitetinin professorları Azərbaycanda uşaq cərrahiyyəsi üzrə yeganə kafedra olaraq bu sahədə Naxçıvan üçün kadrların yetişdirilməsinə hər cür dəstək göstərməyə hazırıq.

Namiq Xəlilov – Azərbaycan Tibb Universitetinin Rezidentura Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi: - Naxçıvan Muxtar Respublikası Azərbaycandan bir par-

çasıdır. Burada belə bir forumda iştirak etmək bizim üçün çox xoşdur. Mən həm naxçıvanlı vətəndaşlarımızı, həm də forum iştirakçıları salamlayıram. Bu forum tibbin aktual problemlərinə həsr olunmuş çox zəngin proqrama malik bir forumdur.



Bilirsiniz, forum sanki bir neçə konqresin birləşməsi idi. Təbabətin bütün sahələri bu forumda əhatə olunub. Forumda panellərdə olan müzakirələr çox qızgın getdi, onların insanlar üçün, həkimlərimiz üçün çox faydalı olacağını ümid edirik. Xaricdən - Türkiyədən çoxsaylı alimlər, bizim Azərbaycanın, eyni zamanda Qazaxıstan, Özbəkistan, Rusiya və Almaniya adlı elm adamlarının müstəbət fikir mübadiləsinə şərait yaranmışdır. İnanıram ki, qarşılıqlı fikir mübadiləsi həm Naxçıvandan olan həkimlərə, həm də ölkəmizin həkimlərinə çox faydalı olacaq. Biz Bakıda yaşamağımıza baxmayaraq tibbi kadrların formalaşmasında Naxçıvana dəstək olmağa həmişə hazırıq.

Səbinə Həsənzadə – Azərbaycan Tibb Universitetinin tələbəsi: - Öncə onu qeyd etmək istəyirəm ki, bu forumda olmaqdan çox böyük məmnuniyyət duyuram. Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Beynəlxalq festivalda



çıxış edərək beynəlxalq ölkələr arasında 2-ci yeri qazanmışdım. Bundan başqa Azərbaycan Tibb Universitetində keçirilən konfransda da iştirak

edərək 3-cü yerə layiq görülmüşdüm. Məhz qazandığım nailiyyətlər mənə bu forumda iştirak etmək şansı verdi. Bu münasibətlə Naxçıvana səfər etdim və bu qədim diyarı ilk dəfə görmək və buranın mehriban insanlarını tanımaq imkanı əldə etdim.

I Beynəlxalq Tibb Forumunun mənim üçün çox əhəmiyyətli olduğunu düşünürəm. Çünki burada bir çox elmi çıxışlar dinlədim və öz biliyimə yeni məlumatlar əlavə etdim.

Məmmədli Nilgün – Sabahın alimləri müsabiqəsinin qalibi. Bakı şəhəri Nəriman Nərimanov adına məktəb lisey kompleksinin 11-ci sinif şagirdi: - İlk dəfə Sabahın alimləri XII respublika elmi müsabiqəsində Tibb və sağlamlıq nominasiyası üzrə "Zəfəran bitkisinin reproduktiv sağlamlığa olan təsiri" layihəsi ilə I yerə layiq görüldüm. Müəllimlərimin rəhbərliyi ilə öz layihəmi daha da təkmilləşdirərək Amerikada Beynəlxalq



xalq elm və mühəndislik sərəngində iştirak hüququ qazandım və gətdiyimiz 14 nəfərlik komanda ilə birlikdə ölkəmizi təmsil etdik. Oradan da medallar və sertifikatlarla geri döndük. Bu uğurların fonunda da ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak edirəm. Forumda Tələbə Elmi Tədqiqat İşləri bölməsində Sabahın alimləri müsabiqəsində qalib olduğum layihə ilə mənə də çıxış etmək imkanı verildi. Mən öz araşdırmalarımın nəticəsi olaraq dünyada və Azərbaycanda yaranan sonsuzluq probleminə zəfəran bitkisinin köməyi ilə həll yolu tapmağı təklif etmişəm və bu sahədə təcrübələr aparmışam. Bu mötəbər forumda iştirak etməkdən olduqca fəxr hissi duyuram. Mənə göstərilən bu etimada görə öz minnətdarlığımı bildirirəm. Onu xüsusilə vurğulamaq istəyirəm ki, Naxçıvan çox qədim tarixə, əsrarəngiz təbiətə və qonaqpərvər insanlara malik diyardır. Burada yaşayan insanlar çox şanslıdır.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

və Aqil Ağakışiyevə, bütün iştirakçılara təşəkkür edirəm. Tədbirin mənim üçün ən dəyərli hissəsi NDU-nun üzvü kimi təqdim olunmağım oldu. Burada illərdir görmədiyim dostlarımı və müəllimlərimi görmək çox xoş oldu.

Yazgül Abdiyeva t.ü.f.d. – Sağlamlığın Qorunması İctimai Birliyinin sədri - 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laproskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə "I Beynəlxalq Tibbi Forum" keçirildi və müasir müalicə metodlarının multidisiplinar müzakirəsi aparıldı. Həmçinin



ləri üçün nəzərdə tutulmuşdur.

forumda təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında təqdimatlar oldu. Yerli və xarici müəssisələrin iştirakı ilə keçirilən forum tibb elm adamları, ixtisas müəssisləri, həkim-rezidentlər, tibb tələbə-

Forumda bir sıra mütəxəssis alimlər müzakifata layiq görüldü. Burada iştirakıma, tibb sahəsindəki uğurlu fəaliyyətimə görə mənə də xatirə plaketi verildi. Yüksək səviyyədə təşkilatçılığa görə təşəkkür edirəm.

Taryel Öməröv t.ü.f.d.- Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi - Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumun təşkilatçılarna, xüsusən də ev sahibliyi edən Naxçıvan Dövlət Universitetinə dərin təşəkkür edirəm. Bu forumda Bariatrik və Metabolik Cərrahlar Dərnəyi olaraq təmsil olunduq. Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının



fəaliyyətlərində də yeni başlanğıc olacaq.

əyani sübutudur. Dünyanın 7 ölkəsindən tibb elmi üzrə 350 alimin, elm adamının, ümumilikdə isə, 700-ə yaxın tibb mütəxəssisinin iştirak etdiyi forum, ölkəmizin tibb ixtisası üzrə müəllim və tələbələrin qarşdakı dövrlər üzrə



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

Magistraturaya qəbul

MAGİSTRATURAYA QƏBUL APARILACAQ İSTİQAMƏTLƏR

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Xarici dil müəllimliyi (dillər üzrə)
Filologiya
Texnologiya müəllimliyi
Musiqi müəllimliyi
Pedaqogika
Jurnalistika
Tarix müəllimliyi
Tarix
Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
Beynəlxalq münasibətlər
Kitabxanaçılıq və informasiya
Hüquqşünaslıq
Aktyor sənəti
Solo oxuma
Sənətşünaslıq
Instrumental ifaçılıq
Musiqişünaslıq
Dünya iqtisadiyyatı
Mühasibat uçotu və audit
Iqtisadiyyat (Azərbaycan və ingilis dillərində tədris)
Menecment
Riyaziyyat müəllimliyi
İnformatika müəllimliyi
Fizika müəllimliyi
Fizika
Kimya müəllimliyi
Kimya
Biologiya müəllimliyi
Biologiya
Torpaqşünaslıq və aqrokimya
Coğrafiya müəllimliyi
Coğrafiya
Elektroenergetika mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Təsviri incəsənət müəllimliyi
Memarlıq
Baytarlıq
Turizm və otelçilik
Bədən tərbiyəsi və idman
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Sosial iş
Rəngkarlıq
Tərcümə (İngilis dili)
Riyaziyyat
Kompüter elmləri
Xalq çalğı alətləri ifaçılığı
Psixologiya
Biznesin idarə edilməsi (MBA)

Tədrisin Avropa standartlarına uyğun qurulmuş:

- ✦ Təlim-Tədris Mərkəzi
- ✦ Elektron laboratoriyalar
- ✦ Tələbə Turizm Assosiasiyası
- ✦ Azərbaycanşünaslıq Araşdırma Mərkəzi
- ✦ Universal elmi kitabxana



Bizim üstünlüklərimiz:

- ✓ İkili diplom layihələrində iştirak
- ✓ MBA proqramı üzrə təhsil imkanları
- ✓ Azərbaycan və ingilis dillərində tədris
- ✓ Texnologiyalar parkından istifadə imkanları
- ✓ Beynəlxalq təhsil mübadilə proqramlarından yararlanmaq imkanları
- ✓ Xarici ölkələrdə elmi-tədqiqat təcrübəsi imkanları
- ✓ Magistrantların gələcək karyera imkanlarının dəstəklənməsi
- ✓ Müasir universitet şəhərçiyi
- ✓ Yataqxana və Sosial xidmət mərkəzindən istifadə imkanları

www.ndu.edu.az
tel: +994365453929 fax: +994365457288
e-mail: info@ndu.edu.az
Ünvan: AZ 7012, Azərbaycan Respublikası
Naxçıvan şəhəri, Universitet şəhərçiyi



NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

2022-2023-cü tədris ili üçün
bakalavriat səviyyəsinə tələbə qəbulu

Burada dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanan, müasir texnologiya və innovasiyaların üstünlüklərindən faydalanan, karyerayönlü tədris və tədqiqat imkanı əldə edə bilərsiniz.

Naxçıvan Dövlət Universiteti

- ✦ Avropa Birliyinin Erasmus+ və Mövlana təhsil mübadilə proqramlarından yararlanmaq imkanı verir
- ✦ 15-dən artıq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir
- ✦ Avropa, Asiya və Amerikada yerləşən 50-dən çox ölkənin 130-dən çox universiteti ilə əməkdaşlıq edir
- ✦ Hazırda 9 ölkədən 1500 nəfərə yaxın xarici tələbəyə təhsil verir

Bakalavriat səviyyəsi üzrə ixtisaslar

- ✦ Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- ✦ Biologiya müəllimliyi
- ✦ Coğrafiya müəllimliyi
- ✦ Fizika müəllimliyi
- ✦ Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi
- ✦ Kimya müəllimliyi
- ✦ Musiqi müəllimliyi
- ✦ Riyaziyyat müəllimliyi
- ✦ Riyaziyyat və informatika müəllimliyi
- ✦ Tarix müəllimliyi
- ✦ Təsviri incəsənət müəllimliyi
- ✦ Texnologiya müəllimliyi
- ✦ Xarici dil müəllimliyi (İngilis dili)
- ✦ Xarici dil müəllimliyi (Fransız dili)
- ✦ Xarici dil müəllimliyi (Alman dili)
- ✦ Xarici dil müəllimliyi (Rus dili)
- ✦ Beynəlxalq münasibətlər (tədrisi Azərbaycan dilində)
- ✦ **Beynəlxalq münasibətlər (tədrisi İngilis dilində)**
- ✦ Dövlət və ictimai münasibətlər
- ✦ Fəlsəfə
- ✦ Filologiya (Azərbaycan dili və ədəbiyyat)
- ✦ Hüquqşünaslıq
- ✦ Jurnalistika
- ✦ Kitabxanaçılıq və informasiya fəaliyyəti
- ✦ Psixologiya

- ✦ Regionşünaslıq (Avropa üzrə)
- ✦ Tarix
- ✦ Tərcümə (Ərəb-Azərbaycan dilləri)
- ✦ Tərcümə (İngilis-Azərbaycan dilləri)
- ✦ Tərcümə (Fars-Azərbaycan dilləri)
- ✦ Aktyor sənəti
- ✦ Bəstəkarlıq
- ✦ Dirjorluq (sahələr üzrə)
- ✦ Dizayn (sahələr üzrə)
- ✦ Instrumental ifaçılıq (Xalq çalğı alətləri)
- ✦ Instrumental ifaçılıq (Fortepiano)
- ✦ Instrumental ifaçılıq (Simli alətlər)
- ✦ Instrumental ifaçılıq (Nəfəs alətləri)
- ✦ Musiqişünaslıq
- ✦ Muzey, arxiv işi və abidələrin qorunması
- ✦ Rəngkarlıq
- ✦ Vokal sənəti (sahələr üzrə)
- ✦ Beynəlxalq ticarət və logistika
- ✦ Dövlət və bələdiyyə idarəetməsi
- ✦ İqtisadiyyat (tədrisi Azərbaycan dilində)
- ✦ **İqtisadiyyat (tədrisi İngilis dilində)**
- ✦ Marketing
- ✦ Menecment
- ✦ Mühasibat

- ✦ Biologiya
- ✦ Coğrafiya
- ✦ Fizika
- ✦ Kimya
- ✦ Riyaziyyat
- ✦ Ekologiya mühəndisliyi
- ✦ Elektrik və elektronika mühəndisliyi
- ✦ Energetika mühəndisliyi
- ✦ İnformasiya texnologiyaları
- ✦ Kompüter mühəndisliyi
- ✦ Meliorasiya mühəndisliyi
- ✦ Memarlıq
- ✦ Nəqliyyat mühəndisliyi
- ✦ Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- ✦ Baytarlıq təbabəti
- ✦ Torpaqşünaslıq və aqrokimya
- ✦ Yer quruluşu və daşınmaz əmlakın kadastrı
- ✦ Əczaçılıq
- ✦ Meşqçilik
- ✦ Sosial iş
- ✦ Turizm işinin təşkili
- ✦ Hərbi tibb
- ✦ İctimai səhiyyə
- ✦ Stomatologiya
- ✦ Tibb



✓ Beynəlxalq təhsil mübadilə proqramlarından yararlanmaq imkanları



✓ Texnologiyalar parkından istifadə imkanları



✓ İkili diplom layihələrində iştirak



✓ Azərbaycan və ingilis dillərində tədris



✓ Yataqxana və Sosial xidmət mərkəzindən istifadə imkanları



✓ Tələbələrin gələcək karyera imkanlarının dəstəklənməsi



✓ Müasir universitet şəhərciyi



www.ndu.edu.az
e-mail: info@ndu.edu.az

tel: +994365453929
fax: +994365457288

Ünvan: AZ 7012, Azərbaycan Respublikası
Naxçıvan şəhəri, Universitet şəhərciyi

Baş redaktor:
ŞƏHLA ŞİRƏLİYEVƏ
shshahla36@gmail.com

Ünvan: AZ 7012,
Naxçıvan şəhəri,
Universitet şəhərciyi
Telefonlar:
544-08-61 (13-60)
yenifikir.ndu@gmail.com



Qeydiyyat №330
Sifariş №

Tiraj 600

Redaktor:
Samir Tarverdiyev
"Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyində ofset üsulu ilə çap
olunmuşdur.